


Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir

İnsanın Kədərinin Başlanğıcı



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Byron Unger; Lazarus
Uyğunlaşdırən: M. Maillot; Tammy S.
Tərcümə edən: Günay Karaağac
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada


©2014 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

1


ALLAH HƏR ŞEYİ YARATDI! Allah
ilk insanı, Adəmi yaradanda, o, Eden
bağında öz arvadı Həvva ilə birlikdə
yaşayırdı. Onlar Allaha itaət edərək və
Onun hüzurundan həzz
alaraq kamil şəkildə xoşbəxt
idilər...lakin bir gün...




2




İlan qadına dedi: “Doğrudanmı, Allah sizə bağda olan heç bir ağacın bəhrələrindən yeməyin deyib?” Qadın ilana dedi: “Əgər biz meyvədən yesək və ya ona toxunsaq öləcəyik!” İlan qadına dedi: “Yox, əsla ölməyəcəksiniz”.




“Allah kimi olacaqsınız”. Həvvə o ağacın meyvəsindən istədi. O, ilana qulaq asdı və meyvədən yedi.




Həvvə Allaha itaətsizlik edəndən sonra o, Adəmi də meyvədən yeməyə sövq etdi. Adəm, “Yox! Mən Allahın Sözüne itaətsizlik etməyəcəyəm” deməli idi.




Adəm və Həvvə günah işlədəndə onların hər ikisi də çıpaq idilər. Əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəldilər, onlar özlərini örtüdü və Allahın hüzurundan qaçıb kolluqların içində gizləndilər.



Günün sərinliyində Allah bağa gəldi. O, Adəm və Həvvənin nə etdiklərini bilirdi. Adəm Həvvəni günahlandırdı. Həvvə da ilanı günahlandırdı. Allah dedi: “İlan lənətlidi. Qadın uşaqları ağrı içində doğacaq”. “Adəm, günah işlədiyinə görə torpaq tikanlarla və qanqallarla lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən”.




Allah Adəm və Həvvəni Eden bağından çıxartdı. Çünki onlar günah işlətdilər, onlar həyat verən Allahdan ayrı düşdülər!



Allah onları kənarında saxlamaq üçün fırlanan odlu qılıncını qoydu. Allah Adəm və Həvva üçün dəridən paltar düzəltdi. Allah dərinə haradan götürdü?

9


Adəm və Həvvanın ailəsi yarandı. Onların ilk oğlu Qabil əkinçi oldu. Onların ikinci oğlu Habil çoban oldu. Bir gün Qabil hədiyyə olaraq bir neçə tərəvəzi Allaha gətirdi. Habil öz qoyunlarından ən yaxşı olan bir neçəsini Allaha hədiyyə kimi gətirdi.



Allah Habilin hədiyyəsindən məmnun oldu.

10

Allah Qabilin hədiyyəsindən məmnun qalmadı. Qabil çox qəzəbləndi. Lakin Allah dedi: “Əgər yaxşı iş görürsənsə, Mən qəbul etməməmi?”




11

Qabilin qəzəbi keçmədi. Bir müddət keçdikdən sonra o, çöldə Habilə hücum etdi və onu öldürdü!



12

Allah Qabildən soruşdu: “Qardaşın Habil haradadır?” O dedi: “Mən bilmirəm. Məgər mən qardaşımın keşikçisiyəm?” Allah onun işləmək gücünü götürdü və onu sərgərdan etdi.



13

Qabil Rəbbin hüzurundan getdi. O, Adəm və Həvvanın qızı ilə evləndi. Onların ailəsi oldu. Tezliklə Qabilin yaratdığı şəhər onun nəvələri və nəticələri ilə doldu.




14

Bu arada Adəm və Həvvanın ailəsi çox tez artdı. O günlərdə insanlar bugünkündən daha çox yaşayırdılar.




15

Onun oğlu Şet doğulanda Həvva dedi: “Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi”. Şet saleh adam idi və o, 912 il yaşadı və çoxlu uşaqları oldu.



16

Dünyada nəsillər bir-birinin ardınca gəldikcə, insanlar daha da zalımlaşdırdılar. Nəhayət, Allah bəşəriyyəti məhv etməyi qərara aldı bütün çöl heyvanlarını və quşları. Allah onları yaratdığına peşman idi. Ancaq bir adam Allahı razı salırdı ...



17

Bu adam Nuh idi. Şetin nəslindən olan Nuh saleh və qüsursuz adam idi. O, Allahla bir yol gedirdi. O, öz üç oğluna da Allaha itaət etməyi öyrətmişdi. İndi isə Allah Nuhu çox qəribə və xüsusi bir yolla istifadə edəcək!



18


İnsanın Kədərinin Başlanğıcı

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Yaradılış 3-6

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

19



2



60

20

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16